



İntiqam CƏBRAYILOV,
Azərbaycan Respublikasının
Təhsil İnstitutunun Təhsil
nəzəriyyəsi səbəsinin müdürü,
pedagoqika üzrə elmlər
doktoru, professor

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdi. Beləliklə, ölkəmiz imperiya baxovlarından xilas olaraq müstəqil inkişaf yoluna qədəm qoydu. Lakin ölkəmizin müstəqilliyinin dayanıqlı hala gətirilməsi, müstəqiliyə qarşı çevrilmiş qüvvələrin zərərsizləşdirilməsi, yaranmış kəskin ziddiyyətlərin aradan qaldırılması heç də asan olmadı. Müstəqilliyimizin ilk illərində ermənilərin Azərbaycan torpaqlarına hücumları nəticəsində ölkə ərazisinin müəyyən hissəsi (20 faiz) işgala məruz qaldı. Soydaşlarımız doğma yurdlarından didərgin düşdürlər. Respublikamızın daxilində yaranmış gərginlik ölkənin müstəqilliyi üçün böyük təhlükə törədirdi. Belə bir vaxtda xalqımız ulu öndər Heydər Əliyev müraciət edərək onu respublika rəhbərliyinə dəvət etdi. Xalq ümummilli liderini ölkə Prezidenti seçdi və haqlı olaraq xilas yolunu onun ideyalarında gördü.

1993-cü ilin oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, ölkə rəhbəri kimi fəaliyyətə başlayanda respublikanın içtimai-siyasi həyatı olduqca ağır vəziyyətdə idi. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində ölkə həyatında irəliləyişə doğru ciddi döñüş yarandı. Daxili parçalanmalara, pərakəndəliyə son qoyuldu.

Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyətə qayıdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklər baş verdi.

Ermənistan-Azərbaycan cəbhəsində uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Füzuli, Ağdam bölgələrinin xeyli hissəsi erməni silahlı birləşmələrinin tapşığından azad olundu. 1994-cü il mayın 12-də cəbhədə atəşkəs elan edildi. Bu, Azərbaycanın hərbi, siyasi, iqtisadi güclünü artırmaq üçün əlverişli imkanlar yaratdı.

Bu dövrə Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülməyə başlandı. İqtisadi, siyasi, sosial, mədəni sahələrdə köklü islahatların həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi təməllərini xeyli möhkəmləndirdi. Azərbaycan bazar iqtisadiyyatının dövlət tənzimlənməsi yolu ile irəliləyərək bu istiqamətdə stabil inkişafı təmin edə bildi. 1994-cü ildə "Ösrin müqaviləsi"nin imzalanması xarici şirkətlərə Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün geniş imkanlar açdı.

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Tarixdən məlumudur ki, hələ 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti 23 aylıq fəaliyyəti dövründə dövlətin əsas Qanunu qəbul edə bilməmişdir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da Umumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Bu dövrə Azərbaycanda Sovet hakimiyəti mövcud idi. Azərbaycan SSR Konstitusiyasının (1921-ci il) SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə, 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. 1927-ci ildə martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayı yeni-ikinci Azərbaycan Konstitusiyasını qəbul etmişdir. 1937-ci ildə üçüncü, 1978-ci ildə dördüncü Azə-

siyada əksini tapmışdır. Azərbaycan Respublikasında dövlət hakimiyətinin bölgüsü aşağıdakı kimidir:

* Qanunvericilik hakimiyətini Milli Məclis həyata keçirir (maddə 81).

* İcra hakimiyəti dövlət başçısı-na-ölkə Prezidentinə mənsubdur (maddə 99).

* Məhkəmə hakimiyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir (maddə 125).

Təhsilin inkişafı üçün əlverişli hüquqi imkanlar

Respublikamızda hüquqi dövlət quruculuğu prosesi həm də məqsəd-yönlü aparılan təhsil islahatları ilə birləşdirilir.

Konstitusiyanın 42-ci maddəsi "Təhsil hüquqi" adlanır. Bu maddənin hər bir bəndi ölkəmizdə təhsilin inkişafı üçün əlverişli hüquqi imkan-

siyada əksini tapmışdır. Azərbaycan Respublikasında dövlət hakimiyətinin bölgüsü aşağıdakı kimidir:

* Qanunvericilik hakimiyətini Milli Məclis həyata keçirir (maddə 81).

* İcra hakimiyəti dövlət başçısı-na-ölkə Prezidentinə mənsubdur (maddə 99).

* Məhkəmə hakimiyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir (maddə 125).

Yeni dərsliklərin yaradılması

Tədqiqatlar göstərir ki, müstəqillik dövründə Azərbaycan təhsilinin uğurları sırasında yeni dərsliklərin yaradılması ilə bağlı görülən işlər xüsusi qeyd olunmalıdır. Məlumdur ki, sovet dövründə program və dərsliklər Moskvada hazırlanıb və respublikamızda onların tərcümə variantlarından istifadə olunurdu. Yalnız Azərbaycandilli, ədəbiyyat dərslikləri Azərbaycan mütəxəssisləri te-

əsaslı dəyişikliklərə başlanmışdır. Belə ki, ali təhsildə bakalavr və magistr proqramları üzrə kadr hazırlığına başlanmış, struktur, məzmun, idarəetmə sahəsində yeni qaydalar tətbiq olunmuşdur. 1997-ci ildə bakalavriat səviyyəsi üzrə ilk buraxılış olmuş, eyni zamanda 26 ali məktəbdə ilk dəfə magistraturaya qəbul keçilmişdir. Bu dövrden başlayaraq ali təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, təhsil müəssisələrinin səlahiyyətlərinin tədricən genişləndirilməsi, bəzi ali məktəblərə özüñüdarəetmə hüququnun verilməsi ali təhsil sahəsində uğurların göstəricilərindən biri kimi qeyd oluna bilər. Bunnarla yanaşı, əldə olunan uğurlar sırasında bu da göstərilə bilər ki, müstəqil dövlət quruculuğu prosesində ali təhsil sahəsində islahatlar milli zəmənə əsaslanmaqla Avropana integrasi-

zidenti İlham Əliyevin konseptual baxışları əsasında Azərbaycanda yeni Təhsil Qanunu hazırlanıb və qəbul edildi. Təhsil Qanunu mövcud dünya təcrübəsinə, milli və bəşəri pedaqoji ənənələri özündə əks etdirdi. İnkışafyönümlü ideyaların bu qanunda əksini tapması Azərbaycan təhsil sistemini və netice etibarilə hər bir təhsilalının, təhsilverənin inkişafına, cəmiyyətin inkişaf mexanizminin da-ha əcəvək fəaliyyətinə əlverişli imkanlar yaradır.

Bu qanunda "Təhsil hüququna dövlət təminati", "Təhsilin keyfiyyət səviyyəsi", "Təhsilin məzmununa və təşkilinə verilən tələblər", "Təhsilin formaları", "Təhsil fəaliyyətinin lisenziyalasdırılması və akkreditasiyası", "Olavə təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti" maddələri yeni olmaqla bərabər, dünya təcrübəsinə əks etdirir və konseptuallığı baxımdan mühüm əhəmiyyət kəsb edir.

"Təhsil hüququna dövlət təminati" maddəsində bir sıra məsələlərlə bərabər, mülkiyyət formasından asılı olmayıraq, bütün təhsil müəssisələrinin qəbulda, vəzifələrə təyin olunmadı, əməyin stimullaşdırılmasında, təhsilin davam etdirilməsində və digər bu kimi məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılması, milli təhsil ənənələrinin qorunması və inkişafı, innovasiyaların tətbiqinə təminat verilməsi, xaricə yaşayışın azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihə və programların həyata keçirilməsi hüquqi baxımdan hərtərəflə təsbit olunmuşdur. Qanunda təhsil sahəsində dövlət standartları anlayışı da mahiyyətə konkret ifadəsini tapmışdır.

Qanunda göstərilir ki, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanıb və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (maddə 6.1).

Qanuna əsasən, dövlət təhsil standartları hazırlanarkən təhsil sahəsində sinanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbaşarı dəyərlər, bununla yanaşı təhsilin məzmununu, idarəolunmasını, maddi-texniki tədris bazısını, infrastrukturunu, təhsilverənin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalıların bilik, bacarıq və vərdişlərinin səviyyəsini məhz dövlət təhsil standartları müəyyənləşdirir.

Hüquqi dövlət quruculuğu və təhsil islahatları

İnkışafın tarixi xronologiyası

baycan Konstitusiyası qəbul olunmuşdur.

1995-ci il Konstitusiyası isə müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. 2002-ci il avqustan 24-də, 2009-cu il martın 18-də və 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklər edilmişdir.

Ölkə Konstitusiyasında respublikamızın hüquqi, demokratik dövlət olduğu əsaslandırılmışdır. Konstitusiyanın preambleında deyilir ki, Azərbaycan xalq özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan principləri əsas götürərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəslin qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüquqından istifadə edərək çox mühüm vəzifələr, ülvə niyyətlər qarşısına qoymuşdur. Bu ülvə niyyətlər aşağıdakı müddəələrlə ifadə olunur:

* Azərbaycan dövlətinin müstəqilliyyini, suverenliyini və ərazi bütövlüyüni qorumaq;

* Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

* vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

* xalqın iradəsinin ifadəsi kimi qanunların alılıyımı təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

* ədaləti iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

* ümumbaşarı dəyərlərə sadıq olaraq bütün xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Hüquqi dövlətin əsas şərtlərindən biri dövlət hakimiyətinin demokratik prinsiplərə bələdçi olunmasıdır. Bu məsələ də Konstitu-

rəfindən hazırlanır və bu, ciddi nəzərət altında tərtib olunur.

Azərbaycan tarixi və Azərbaycan coğrafiyası (ümumtəhsil məktəblərində) SSRİ tarixi və SSRİ coğrafiyasının tərkibində qısa kurs kimi nəzərdə tutulur, buna ayrılan saatlardan da əsasən məqsəd-əyğun istifadə olunur.

Müstəqil dövlət quruculuğunda təhsil siyasetinin mühüm istiqamətlərindən biri də dərslik probleminin həlli idi. Buna görə də ilk növbədə təhsil proqramlarının, standartların, fənn proqramlarının hazırlanması tələb olunur.

Dərsliklərin məzmunu təlim materiallarının daha çox yüklenməsi ilə bağlıdır. Bundan başqa, ayri-ayrı mətnlərdə bəzən mənşəti aradıllıq gözlənilmir, eyni məsələ ilə bağlı ziddiyyətli faktlar nəzərə çarplır. Bütün bunlara baxmayaraq müstəqil Azərbaycan Respublikasında dərsliklərin yaradılması sahəsində dövlət müəssisələrinə dövlət qayğısının gücləndirilməsi və digər tələblər ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyilə hüquqi dövlət quruculuğu yolunda mühüm addımlar kimi qıymətləndirilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda fasıləsiz təhsil sisteminin inkışafı ilə bağlı 20-dən artıq dövlət proqramı qəbul edilmiş və həyata keçirilmişdir. Bu proqramlar 1999-cu ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsil sahəsində islahat programı"ndan, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanundan irəli gələn vəzifələrin həyata keçirilməsinin təmin edilməsini nəzərdə tuturdu.

Ali təhsil sistemində əsaslı dəyişikliklər

Müstəqillik dövründə Azərbaycan təhsili bütün pillə və seviyyələrində əhatə edən islahatlar milli zəminə, bəşəri dəyərlərə əsaslanmaqla ölkəmizdə yeni cəmiyyət quruculuğunda, hüquqi dövlət məhkəmləndirilməsində feal iştirak edən, vətəndaş-şəxsiyyətin formalaşdırılmasına mühüm rol oynayır.

ya kontekstində həyata keçirilmişdir.

Azərbaycan Respublikasının müstəqil dövlətə çevrilməsi ölkədə qeyri-dövlətli məktəblərinin yaranması üçün əlverişli imkanlar açıdır.

Dünya təcrübəsi də göstərir ki, hər bir ölkədə özəl və dövlətli məktəblərinin inkışafı üçün bərabər imkanlar yaradılır, onlar arasında rəqabət mühitinin formalasdırılması dövlət müəssisələrinin inhisarlılığını ara- dan qaldırılmasına müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanda özəl ali məktəblərin yaradılması təqdirliyə addım kimi dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda müsbət təsbit olunmuşdur. Qanunda təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanıb və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (maddə 6.1).

Qanuna əsasən, dövlət təhsil standartları hazırlanarkən təhsil sahəsində sinanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbaşarı dəyərlər, bununla yanaşı təhsilin məzmununu, idarəolunmasını, maddi-texniki tədris bazısını, infrastrukturunu, təhsilverənin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalıların bilik, bacarıq və vərdişlərinin səviyyəsini məhz dövlət təhsil standartları müəyyənləşdirir.

İslahat